

Dövlət Statistika Komitəsində Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidmətinin nümayəndələri ilə görüş keçirilmişdir

Cari ilin 15-17 oktyabr tarixlərində Rusiya Federasiyası Federal Dövlət Statistika Xidmətinin Statistik metodologiyanın harmonizə edilməsi şöbəsinin müdiri Marina Kravçenko ilə Məlumatların yayılması şöbəsində, Energetika statistikasısı şöbəsinin müdiri Marianna Bajeva ilə Sənaye və tikinti statistikasısı şöbəsində təcrübə mübadiləsi məqsədi ilə görüş keçirilmişdir.



Məlumatların yayılması şöbəsində Rosstatın nümayəndəsi ilə gələn il nəşr ediləcəyi nəzərdə tutulmuş Azərbaycan - Rusiya məcmuəsinin strukturu, cədvəllərin və göstəricilərin uyğunlaşdırılması müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, Rusiya Federasiyası Federal Dövlət Statistika Xidməti tərəfindən məcmuənin maketi hazırlanıb Dövlət Statistika Komitəsinə təqdim ediləcək və Komitə də öz növbəsində bu strukturla bağlı təkliflərini və tövsiyələrini verəcəkdir.

Marina Kravçenkoya şöbənin işi və şöbə tərəfindən buraxılan nəşrlər

haqqında ətraflı məlumat verilmişdir. Bundan başqa onun şöbənin mütəxəssisləri ilə görüşü də keçirilmişdir. Təcrübə mübadiləsi çərçivəsində tələbələr üçün nəzərdə tutulan “Bunları bilmək maraqlıdır” kitabçası da təqdim edilmiş və nümayəndə belə kitabçanın Rusiya Federasiyası Federal Dövlət Statistika Xidməti tərəfindən də buraxılmasını məqsəduyğun saymışdır.

Sənaye və tikinti statistikasısı şöbəsində Rosstatın nümayəndəsinə Azərbaycan Respublikasında energetika statistikasının təşkili, görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında, o cümlədən milli enerji balansı və ayrı-ayrı enerji məhsullarının əmtəə balanslarının strukturu və tərtib edilməsi, ölkədə istehsal olunan enerji məhsullarının istiliktörətmə qabiliyyəti və milli çevrilmə əmsallarının qəbul edilməsi və tətbiqi, energetika statistikasısı üzrə tətbiq olunan hesabat formaları və onların müasir enerji balanslarının strukturuna uyğun təkmilləşdirilməsi, ev təsərrüfatlarında enerji növlərinin istehlakı və fərdi sahibkarlar tərəfindən enerji növlərinin istehsalı və istehlakı haqqında seçmə statistika müşahidələrinin təşkili və əhəmiyyəti, enerji effektivliyinin statistik hesablanma üsulları, istifadə olunan təsnifatlar və sair məsələlərlə bağlı Dövləstatkomun təcrübəsi barədə ətraflı məlumat təqdim edilmişdir.

Eyni zamanda, energetika statistikasının təşkili, o cümlədən yanacaq-enerji balanssı, rəsmi statistika hesabatı formalarına dair Rusiya Federasiyasında mövcud vəziyyət, bundan əlavə, “Energetika Statistikasına dair Beynəlxalq Tövsiyələr”in (İRES) tələbləri və irəli gələn vəzifələr geniş müzakirə edilmişdir.

Görüşün nəticəsi olaraq, Marianna Bajeva Dövlət Statistika Komitəsində keçirilmiş tədbirin əhəmiyyətini qeyd etmiş, energetika statistikasısı sahəsində Azərbaycanın təcrübəsi və nailiyyətləri barədə əldə etdiyi dolğun və ətraflı məlumata görə minnətdarlığını bildirmişdir, topladığı məlumatlardan və sahə üzrə təcrübədən öz fəaliyyətində istifadə edəcəyini diqqətimizə çatdırmışdır.